

UOT 378.

*Nəzakət İbrahim qızı Zamanova
Azərbaycan Dövlət Pedagoji Universitetinin müəllimi*

ALİ PEDAQOJİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İDARƏ EDİLMƏSİ PEDAQOJİ PROBLEM KİMİ

*Nazakat Ibrahim qızı Zamanova
преподаватель Азербайджанского Государственного Педагогического Университета*

УПРАВЛЕНИЕ ПЕДАГОГИЧЕСКИМИ ВЫСШИМИ УЧЕБНЫМИ ЗАВЕДЕНИЯМИ КАК ПЕДАГОГИЧЕСКАЯ ПРОБЛЕМА

*Nazakat İbrahim Zamanova
Teacher at Azerbaijan State Pedagogical University*

THE MANAGEMENT OF PEDAGOGICAL HIGHER EDUCATION INSTITUTIONS AS A PEDAGOGICAL PROBLEM

Xülasə. Məqalədə dövlətin iqtisadi, siyasi, mədəni inkişafı ölkədəki təhsilin inkişafından asılı olduğu və təhsilin prioritetliyi vurğulanmış, təhsilin idarə edilməsindəki ümumi və pedaqoji çatışmazlıqdan bəhs edilmişdir. Təhsil ocaqlarının yenilənməsi və onlara muxtarıyyətin tam verilməsi yolu ilə problemləri aşmanın mümkün olduğu söylənilmişdir. Rəqabətədavamlı təhsil müəssisələrinin yaradılması ilə məqsədə nail olacağı göstərilmişdir.

Açar sözlər: *təhsil, pedaqoji problemlər, qiymətləndirmə, rəqabət*

Резюме. В статье подчеркивается экономическое, политическое и культурное развитие государства, которое зависит от развития образования в стране и определения приоритетов образования. Упоминается общий и педагогический недостаток управления в образовании. Было сказано, что можно преодолеть проблемы путем обновления образовательных учреждений и полной автономии. Показано, что эта цель будет достигнута путем создания конкурентоспособных учебных заведений.

Ключевые слова: *образование, педагогические проблемы, оценка, конкурс*

Summary. The article emphasizes the economic, political and cultural development of the state, which depends on the development of education in the country and prioritizes the education. The general and pedagogical lack of management in education is mentioned. It has been said that it is possible to overcome problems through renewal of educational institutions and full autonomy. It has been shown that this goal will be achieved through creation of competitive training institutions.

Key words: *education, pedagogical problems, evaluation, competition*

III minilliyyin insanı sürətli dəyişikliyə məruz qalır, texnoloji dövr adlandırılın XXI əsri təhsil əsri də adlandırırlar. Elmdə baş verən yeniliklər diqqəti təhsilin üzərinə çəkir. Dünyada vahid təhsil modeli yoxdur, amma təhsilin əsasən qloballaşan xüsusiyyətini nəzərə alsaq, görərik ki, dünyada təhsil bir yönə istiqamətlənir. Təhsilin keyfiyyəti, hamı üçün olçatan və təhsilə çəkilən xərclərin dövlətdən asılılığının azalması, daimi maliyyə qaynaqlarının əldə edil-

məsi, demək olar ki, bir çox ölkələrin başlıca istəyidir. İnformasiya cəmiyyətində təhsil rəqabətə davam götürmək məcburiyyətindədir. İlk növbədə yeni, müasir, innovativ təhsil, təlim, müasir müəllim modeli, dövrün tələbini uyğun köklü dəyişikliklər tələb edir. Dünyanın qabaqcıl təhsil ocaqlarını inkişafə aparan istiqamətin, biliyin iqtisadi, kommersiyənlü olduğunu görürük. Hər kəsə təhsil verən ali pedaqoji təhsil ocaqlarının idarə edilməsi xüsusi əhəmiyyət

kəsb edir. Qeyd etməliyik ki, təhsilin idarə ediləsi əsasən pedaqozi idarəetmədir. Müstəqilliyinizin ilk illərindən 1999-cu ildə qəbul edilmiş Təhsil haqqında Qanundan başlayaraq, 16 noyabr 2018-ci il Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Programınadak qanun və islahat programlarından əsasən təhsilin inkişafı prioritet olaraq qoyulur. Həyata keçirəcəmə mərhələsində gözlənilən natiqə əldə edilməmişdir. 2019-2023-cü illər üçün Müəssis dövrdə təhsilin iqtisadi həyatda artan rolü Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini, ümumən ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılmasına hədəfləyir. İlk növbədə istidiyimiz natiqəni ala bilməməyimizin təhsilin idarə edilməsindəki çatışmaqlıqlara, inkişaf mane olan ümumi problemlərə baxaqlı.

- Ali məktəbin uğuru və nöqsanlarının təhlil edərkən onun tipini, təbiətini düzgün anlamaq, məqsəd və vəzifəsinin nəzərdən qərarcılaşdırmaq lazımlıdır. Ali məktəbin yənəldiliməsi hər hansı çərçivəyə salmaq bizi yaxşı bir şey vəd etmir.

- Ali məktəblərin müstəqilliyinə yalnız onların masuliyəti və səviyyəsi ilə yanaşı hərəkətlərində şəffaflıqla birgə baxılmalıdır.

- Dövlət təhsil müəssisəsinin, onun layiq olduğu müstəqilliyində bələdçi rolunu yetorince ifadə edə bilir.

- Keyfiyyətin ölçülməsində və mükafatlandırılmasında isə dövlət təhsil ocağından, təzimləyici orqanlarından, akreditasiya agentlikləri və elmi-tədqiqat fondlarının iştirakını aktiv təskil edə bilir.

- Dövlətin ali məktəblərə ümumi qorarlar tətbiq etməsi, zəif - güclü məktəblərə fərqli qymamış inkişafə aparan yolun qarşısını kəsir.

- Muxtarlıymanın tam sərbəst verilməməsi, dünaydakı müsbət döyişən meyilliəri izləmək, tətbiq etmək, özündən yeniliklər etmek, yaradıcı gücləndən təməfət etmek, beynəlxalq əməkdaşlıq vəsaitləsilə yeni mözərnə, forma və keyfiyyət nail olmaq imkanı bütün ali təhsil ocaqlarına verilmər.

- Sərt inzibati idarəetmənin tətbiqi, keyfiyyətin artırması üzrəndə ciddi çalışan təhsil ocağının inkişafına mane olur.

Təhsil və mədəniyyət üzrə Avropana komisari Jean Figel 2006-ci ildə Oxford Universitetində dediyi kimi: nazırlar öz vaxtlarını nəzarəti gücləndirməyə sərf etməklə hənsə sahədə nə iş görməyi elm adamlarından daha düzgün tapşırmağa çəkərlər, mən universitetlərimizin çox yaxşı işlər görəcəyinən heç ümidi bəsləmirdim.

- Rektor tək hakimdir, kooperativ idarə etmək yox dərsəsindən dördə, digər tərəfdən isə rektorların təyin olunması, azad edilməsi bir anın içində baş verir. Amerika və digər inkişaf etmiş əlkələrdə ali məktəba rektor axarışı bir il çəkə bilər.

- Ali təhsil müəssisələrində strateji inkişaf planı, yaxın illər üçün müəyyən edilmiş faaliyyət planı əsasən nazirliyin, cari idarəetmə isə rektor və onun ətrafindakı yüksək pozitsiyalar həvəla edilir. Uğur olarsa hər kəsindir, çatışmazlığın masuliyətini isə heç kim öz üzərinə götürmək istəmir və dəqiq məsuliyyətə cavab-deyebək yoxdur.

- Idarəetmə strukturunu təhsil faaliyyətinin həyata keçirilməsinin qərarlaşmış formalarının aspektindən uyğun gəlməməsi problemlər vardır.

- Nöqsanların həll edilməsinin real mexanizmlərin olmaması, müasir təhsilin idarəedilməsində yenilik və integrasiyada, zaman itkişinə yol verilməsi problemlər var.

Hamlet Isaxanlı: Inkişafımızın on mühüm tərkib hissələrindən biri inkişaf etmiş dövriyin təhsil, elm və texnologiya sahəsindəki uğurlarını maniimsəyərkən ölkəmizdə tətbiq və inkişaf etdirilməsə nümunük olduğunu söyləyir. Vaxtında irsli getməyən qəri qalar. Arzularla gerçəklər arasında sələrənək də olar qanad çıxmada (4, s. 11).

Ali pedaqozi təhsil müəssisələrinin idarə olunmasında ümumi problemlərlə yanaşı, sərf pedaqozi problemlər:

1. Infrastruktur, maddi-texniki bazanın yüksək səviyyədə olmaması.
2. Yeni pedaqozi texnologiyaların tətbiqində problemlər.
3. Standartların, kompetensiyaların rəqabəti mühüritlərinə cavab verməməsi.

4. Tədrisin metod və tədqiqatının informasiya cəmiyyətində yeniliyə uyugunsuluğu.

Ali pedaqozi təhsil müəssisələrinin idarə olunması pedaqozi problem kimi

5. Keyfiyyətin idarə olunmasında təsirlili mexanizmlərin zəif olması.

6. Monitoring və qiymətləndirmədəki çatışmazlıqlar.

7. Müəllimlərin intellektinin aşağı səviyədə olması.

8. Təhsildə sosial-psixoloji və fizioloji problemlər.

9. Tədqiqat xarakterli təşşirinqərin verilməməsi.

4. informasiyaların vaxtında götürülməməsi.

11. Tərcümə mərkəzlərinin olmaması.

12. Müəllimlərin amak haqqının aşağı olması.

2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Programı 16 noyabr 2018-ci ildə təsdiq edilmişdir. Sonadən təhsildə rəqabətlilik, ənsən kapitalının inkişafı, bilik iqtisadiyyatının yaradılması, bir səzə, təhsilin yüksək inkişafı üçün məqsəd hədəf müəyyən edilmiş, həyata keçirilməsi malivəyə mənşələrənək təsdiq edilmişdir. Bunun uyğun olaraq dünyada tanınmış ali təhsil müəssisələrinin qiymətləndirilməsində, məsələn, (dünayda ilk dəfə olaraq 2003-cü ildə Şanxayda aparılmışdır) **Şanxay qiymətləndirilməsinə baxaqlı**:

- ali məktəbin Nobel mükafatı və Fields medalı almış müzənninən sayı;
- ali məktəbdə işləyən Nobel mükafatı və Fields medalçılarının sayı;
- elmin 21 sahəsi üzrə ən çox istinad olunan tədqiqatçının sayı;
- son 5 ildə Nature və Scinence jurnallarında çap olunan məqədələrinin sayı;
- SCIE və SSCI indeksli jurnal və konfranslarda çap olunan məqədələrin sayı.

Əlbəttə, bu bir təhsil ocağının qiymətləndirilmə nümunəsidir, on azından məqsəd və hədəfənlərinin qeydləndirilməsində nümunə kimi istifadə edə bilərik. Elə bir şərait yaradılmalıdır ki, xaricilər ölkəmizə calb edə bilək. Tarixi irsizdən bizi qalan mirasa, dünayda tanınmış

yurdudaşlarımız və təhsil strategiyamızın əsas hədəfləri də imkan verir ki, biz də qabaqcıl ölkələr sırasında olıq. Məqsəd inamla qarşıya qoymalar, hədəfə çatmaqla olar. Xaricilərin bizim ölkəmizdə oxumalar üçün fondlar yaradılmalı, qrantlar təqdimələr. Buna nail olmaq üçün dövlətin, ali təhsil ocaqlarının, iştirakçılarının və xüsusiyyətli və ictimaiyyətin birgə sayı gərkidir.

Cənəfli və geosiyasi mövqeyimiz imkan verir ki, ölkəmizin yaxın çevrəsində yerləşən ölkələr üçün ilk vaxtlar daqiq fənər üzrə, daha sonra bütün ixtisaslar üzrə müəllimlər kadrları yetişdirək. Hər fənn üzrə olunan standart bilik və müəllimlər peşəsinin sirlərini öyrədə bilirik. Bunun ümumi bizim yeterlincə kadrlarımız var, sadəcə inamla işə başlamaq lazımdır. Əvvəlcə inqilis dilində, sonralar bir çox döldərədən müxtələfələr yetişdirmək olar. Bir gün maddi sərvətlərimizdən, tətbiqəcəyinə nəzarət alaraq tükənməyan sərvətlərimizdən, intellekt resurslarından istifadə etməliyik. Eyni zamanda, təhsil üçün maliyyə qaynağı da olda etmisi olarır.

XXI əsrin texnoloji, bioloji, iqtisadiyyatın beynəlməlləşməsi prosesində hənsə təhsilə öndəndirə, həmin ölkə III minilliyin inkişafı burulğanında ölkə inkişafı təmin edə biləcək.

Problemin aktuallığı XXI əsrin labərlərinə uyğun olaraq müasir, innovativ təhsil ocaqlarının yekunlaşdırılması, eyni zamanda, onlara verilən müstəqilliyin, muxtariyyatın tam sorbət verilməsi rəqabətə davamlı ali təhsil ocaqları yaratmaqla inkişafımızı təmin edə bilər. Təhsilin inkişafı ölkənin inkişafıdır və bu inkişafda gedən yoluñ müəsir təhsil ocaqlarından və intellektlərin müəllim amayınçının keçidi qəşqələndirəcək.

Problemin elmi yeniliyi. Müasir tələblərə cavab verən təhsil ocaqları yaradılmalı, əcnəbi tələbləri ölkəmizə calb etmək üçün fondlar qarşılınmalıdır, bu işdə dövlət, təhsil ocaqları, iştirakçılar və bütün ictimaiyyətin birgə sayı ilə nail olmaq mümkündür.

Problemin praktik əhəmiyyəti. Ümumtəhsil və ali təhsil müəssisələrinin idarə edənləri, eyni zamanda təhsilə bağlı olaraq, təhsil işçiləri, tələbələr yaradılmalıdır.

Ədəbiyyat

1. A.O. Mehrabov. Müasir təhsilin konseptual problemləri. Bakı: Mütərcim, 2010.

2. Əliquliyev R.M., Alıquliyev R.M., Fätiyev T.X., Həsənova R.Ş. Elməmetriya: mövcud vəziyyəti və imkanları. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013.

3. Əliquliyev R.M., Mahmudov R.Ş. İnformasiya cəmiyyətinin formalşamasının multidistiplinar elmizənəri problemləri // İnformasiya cəmiyyəti problemləri, 2016, № 2

4. H. İsaxanlı. Müasir dünyada ali təhsil sistemində nələr baş verir və 2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə dövlət proqramı-necə olsa yaxşıdır. Bakı: Xəzər Universiteti Nəşriyyatı, 2008.

5. <https://www.youtube.com/watch?v=4vrGO8Pa-s0>
6. <https://www.youtube.com/watch?v=V3QfhMX5ESU>
7. <https://www.youtube.com/watch?v=agkDTfi>

E-mail: znazakat@mail.ru

Rəyçi: ped. ü. fəls.dok., dosent, əməkdar müəllim Ə.M. Abbasov

Redaksiyaya daxil olub: 14.12.2018.